

Gürcüstan Yazarlar Birliyi

İdarə Heyətinin sədri

xanım Makvala Qonaşviliyə

Cox hörmətli Makvala xanım,

Ad günüm münasibətə ilə səmimi təbrikiniz üçün Sizə, gürcü həmkarlarına təşəkkür edir, dərin hörmətimi bildirirəm.

Yeniyetməlik və ilk gənclik çağlarımından hədsiz sevdiyim Gürcüstənən gələn təbrik mənim üçün çox önəmlidir. Məni Gürcüstanın əsl dostu və gürcü yazıçılarının ən əziz həmkarı sayığınız üçün Size təşəkkür edirəm. Mənim Gürcüstanə hədsiz məhəbbətim dahi Rustavelinin qəhrəmanlarından, "Suliko" mahnısından, gürcü filmlərindən, gürcü futbolundan başlayıb, sonralar ora gedib-gəldikcə, həmkarlarımı, xalqı tanidiqca aydan-aya, ildən-ildə böyüyüb.

Doxsaninci illerdə ölkələrimizin müstəqilliyinin bərpasının ilk çağlarında - saysız-hesabsız problemlər içində çıxış yolu axtarmaqdə çırpin-dığımız vaxtlarda Gürcüstanə tez-tez, çoxsaylı səfərlərimi xatırlayanda bu günün özündə də Tanrıya şükür edirəm: yaxşı ki, o çətin zamanlarda ölkələrimizə Heydər Əliyev və Eduard Şevardnadze kimi istedadlı, təcrübəli dövlət xadimləri - liderlərimiz rəhbərlik etdilər və bütün çətinlikləri qısa müddətdə arxada qoydular. Mən - Azərbaycan Respublikasının Milli Siyaset Məsələləri Üzrə Dövlət Müşaviri kimi, o vaxtlar bütün problemlərin həlli proseslərinin içinde olmuşam və görülən böyük işləri bu günün özündə də xoş təəssüratla xatırlayıram.

Unudulmaz Eduard Abrosyeviç 17 dekabr 2002-ci ildə Sərəncam imzaladı: "Gürcüstan və Azərbaycan arasında qarşılıqlı ədəbi-mədəni

əlaqlələrin möhkəmləndirilməsində mühüm xidmətinə, Gürcüstan mövzusunda yaratdığı bədii əsərlərə, gürcü ədəbi irsini yüksək professional səviyyədə tərcümə və nəşr etdirməsinə görə Azərbaycanın əməkdar incəsənət xadimi - şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim Hidayət Orucov "Şərəf" ordeni ilə təltif edilsin". İstər Vətənimdə, istər xarici ölkələrdə la-yiq görüldüyüm çoxsaylı, yüksək dövlət müka-fatları içinde bu təltifin öz önemli yeri var!

1998-ci ildə, Bakıda, Gürcüstanın qardaş hə-diyyəsi - At heykəlimin açılışında Eduard Ambrosyeviçin söylədiyi, alqışlarla qarışılan fikrindən hədsiz qürur duyuram. "... Xalqlarımızın la-yiqli və görkəmli oğullarının şəxsi dostluğu da hamiya məlumdur. M.F.Axundov ilə Akaki Se-retelinin dostluq münasibətlərini qeyd etmək yə-rinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrərində də davam etdirilmişdir. Əsəd Vur-ğunla Georgi Leonidze, Hidayət Orucova Qu-ram Pançikidze bu gözəl ənənənin parlaq da-vamçılarıdır".

Bir unudulmaz faktı da xatırlamaya bilmə-rəm. Mən siyasi vəzifələrdə olanda gürcü dilində iki şeir kitabımı nəşr edərək, onların geniş tərkibdə təqdimat mərasimlərini keçirərək mənə xatırlatmaq istəyirdin ki - sən şairsən! Harda olsan? bunu unutma, ədəbiyyatdan ayrılmala!

Cox hörmətli Makvala xanım,

Mən bu təşəkkür məktubunu bir az geniş yazdım ki, ürəyim Gürcüstanə, gürcü xalqına çağlayan məhəbbətdən bir az boşalsın. Amma ürəyim yenə dolu qaldı.

Sizə, gürcü həmkarlarına ? qardaş-bacılırları ma cansağlığı, uzun ömr, yaradıcılıqda yeni zir-vələr fəthi arzulayıram.

Dərin ehtiramla, Sizin HİDAYƏT.